

KÖNÜL SADIQOVA

*AMEA M.Fuzuli adına Əlyazmalar İnstitutu,*

*tarixşünaslıq, mənbəşünaslıq və tarixi tədqiqat*

*metodları ixtisası üzrə doktorant*

*E-mail: kloInlu1l@rambler.ru*

## “MIR’ATUZ-ZAMAN FI TARIXI-L A’YAN” ƏSƏRI AZƏRBAYCAN TARIXININ ÖYRƏNİLMƏSINDƏ MƏNBƏ KİMİ

*Açar sözlər:* Azərbaycan tarixi, Səlcuq, əlyazma, Təbriz

*Ключевые слова:* История Азербайджана , Сельджук , рукопись, Тебриз

*Key words:* Azerbaijan history, Seljuk , manuscript, Tabriz

Dünya təcrübəsindən məlumdur ki, hər bir ölkənin tarixini öyrənmək üçün müvafiq mənbələr mühüm əhəmiyyət kəsb edir. Bu mənada Sibt ibn əl-Cövzi Qizoğlunun “Miratuz-zaman fi-tərxi-l a`yan” əsəri Səlcuq imperiyasının, o cümlədən səlcuqların Azərbaycana gəlmişindən sonra yaranan tarixi prosesin öyrənilməsi yönündə misilsiz mənbədir.

“Mir’atu’z-zaman fi-tərxi-l a`yan” əsəri Sibt ibn əl Cövzi Qizoğlu tərəfindən qələmə alınmışdır. Sibt ibn əl- Cövzi (ibnu-l Cövzinin nəvəsi) ləqəbi ilə tanınan Şəmsuddin Əbu-l Müzəffər Yusif b. Qizoğlu b. Abdullah 582/1186-cı ildə Bağdad şəhərində doğulmuş, atası , Abbasi xəlifələrindən əl-Müktefi (1090-1160) və əl-Müstəncidin vəzirlərindən olmuş Aynuddin Əbu-l Müzəffər Yahya b.Hübeyrinin (1096/97-1165) köləsi olan Hüsaməddin Qizoğlu idi. Sibt hələ kiçik yaşılarından atasını itirdiyi üçün onu babası Ibnu-l Cövzi böyütmüdü, tarix və bir çox islami elmləri də o, babasından öyrənmişdir. Babasının ölümündən sonra (1200), təxminən 18-20 yaşı olanda, Bağdadı tərk edərək Eyyubilərin hakimiyyəti altında olan Dəməşqə köçmüş və özünə ikinci vətən olaraq seçdiyi Dəməşqdə Qasıyun dağının ətəyində yerləşən evində də vəfat etmişdir. Zilhiccə ayının 21-i 654-cü ildə (21 yanvar 1257-ci ildə) orada dəfn edilmişdir. Sibt ibn əl-Cövzinin dövrümüzə qədər gəlib çatan və müxtəlif səpkidə yazdığı bir çox əsərləri vardır ki, bunlardan biri də “*Mir’atu’z zaman fi tarixi əl-a’yan*” (*Əyanlar tarixində zamanın güzgüsü*) adlı qiymətli əsəridir. Əsərin əlyazması Orta əsr Şərqi tarixini öyrənmək baxımından olduqca qiymətli mənbələrdən biri hesab edilir. Çünkü, əlyazma özü-özlüyündə böyük bir tarixi salnaməni əks etdirir və bəşər tarixi başlayandan müəllifin ölümünə qədər (654/1256) cərəyan edən bütün hadisələri əhatə edir.[1,126]Qizoğlunun bu salnaməsində hər ilin mühüm hadisələri nəzərə çatdırılır və həmin ildə vəfat edən tanınmış şəxslərin adları əlifba sırası ilə düzülərək, hər biri haqqında bibliografik məlumat verilir. İbn Hallikan(1211-1282) yazır ki, o, “Dəməşqdə Sibt ibn Cövzinin 40 cilddən ibarət olan və hər birində də müəllifin imzası olan “*Mir’atuz-zaman fi tərxi-l a’yan*” adlı əsərini görmüşdür”.[2, 25] Lakin təssüflər olsun ki, əsərin əksər cildləri itmiş, dövrümüzə qədər ancaq bəzi cildləri gəlib çatmışdır. Bunlardan da 448-480/1056-1088-ci illəri əhatə edən cildi nəşr edilmişdir. Əsərin I cildinin əlyazması AMEA Məhəmməd Fizuli adına Əlyazmalar İnstitutunda D-23 şifresi altında mühafizə olunmaqdadır. Salnamənin digər 448-480/1056-1088-ci illəri əhatə edən cildi Türkiyədə Topqapı sarayının muzeyində qorunub saxlanılır və Ali Sevim tərəfindən tədqiq edilmişdir. Bu cild bütövlükdə Səlcuq İmperiyası dövründən bəhs edir və Səcuqlu tarixinin öyrənilməsi istiqamətində böyük bir boşluğu doldurur. Burada məlumatlar adətən başqa müəlliflərin əsərlərindən toplanmış materiallarla sübut edilir. Bunlardan müəllifin ən çox qaynaqlandığı əsər, Muhamməd b. Hilal

əbu'l-Hasən Qarsun-nimə əs-Sabinin "Uyunut-təvarix" adlı kitabı olmuşdur. Qarsu'n-ni'mə bu əsərini atası Hilal b. Muhassin əs-Sabinin h.360-448-ci illəri əhatə edən tarixi əsərinə zeyl olaraq qələmə almış və onu h.479 (1086/1087)-cu ilə qədər davam etdirmişdir. XI əsrдə Bağdadda qələmə alındığı bilinən "Uyunut-təvarix" i Sibt Dəməşqə gətirərək istifadə etmişdir, lakin əsərin sonrakı taleyi barəsində qaynaqlarda heç bir məlumat yoxdur.[3, 5] Müəllif demək olar ki, əsərin əksər hissələrində Hilal əs-Sabinin adı keçən əsərindən sitat gətirərək ondan nəqlər çəkmişdir. *Mir'atuz-zamanın* biri müfəssəl, digəri müxtəsər olmaqla iki versiyası vardır və bunların hər ikisinin də bəzi cildlərində (xüsusilə də 1056-1086-ci il hadisələrini əhatə edən cildlər) müəyyən ixtisarlar edilmişdir, lakin bu ixtisarların kimlər tərəfindən aparıldığı dəqiq məlum deyil. Bəzi tarixçilərin fikrincə müfəssəl versiya əsərin orijinalını görmələri ehtimal olunan Yununi və ya Muhamməd b. Şadşah tərəfindən hazırlanmışdır, lakin, müxtəsər versiyasının necə və kim tərəfindən tərtib edilməsi məlum deyildir. [4, 87] Belə ki, Sibtin bu böyük əsəri, sonralar Kutubiddin Musa b.Muhamməd əl-Yununi əl-Bəalbəki (ölm.1326) tərəfindən qısaldılaraq yenidən qələmə alınmışdır. Yununi həmçinin h.654-cü il hadisələri ilə sona çatan *Mir'atuz-zamana* bir zeyl də yazmış və onu h.713-cü ilə qədər davam etdirmişdir. Eyni zamanda Yunininin bildirdiyinə görə o, ixtisar etdiyi əsərə, h. 654-cü ildən əvvəlki bəzi hadisələri, vəfat edən bir çox görkəmli şəxslərin həyat və yaradıcılıqlarını, eyni zamanda da lazımlı bildiyi bir çox əhəmiyyətli mövzuları da əlavə edərərək , onu daha da oxunaqlı etmişdir. [5, 18]

Sibtin bu böyük salnaməsi Səlcuq İmperiyası dövrü Azərbaycan tarixinin öyrənilməsi yönündə bizə işıq tutur, nəzərə alsaq ki, bu dövr tariximiz çox az tədqiq edilmişdir və həm tariximizin, həm də mədəniyyətimizin inkişafında mühüm bir tarixi dönəmdir. Çünkü, bu dövr mədəniyyətimizin intibah dövrü, Azərbaycan türk dilinin isə tarixi təşəkkül dövrüdür.

Səlcuq imperatorluğunun yaradılması oğuz türklərinin tarixində çox mühüm dönüş nöqtəsi oldu. Bu dövlətin yaradılması ilə İslam aləmində siyasi hakimiyyət oğuzların əlinə keçdi. Eyni zamanda Anadolu və ona qonşu ölkələr türk yurduna çevrildi. Səlcuq axanları ilə bağlı olaraq, oğuz-türk tayfaları bütün Cənubi Qafqaz və Ön Asiyada başlıca etnik və siyasi amilə çevrildi. Bu amil Yaxın və Orta Şərqi bütün sonrakı tarixində mühüm rol oynadı. Oğuz türkləri X əsrin əvvəllerindən etibarən İslam dünyasının zəifləməsindən istifadə edərək, Cənubi Qafşazda türk-İslam dünyasının yeganə istehkamı olan Azərbaycana qarşı Bizansın hazırladığı məkrli planı puça çıxardılar. Səlcuqların həyata keçirdikləri sosial-iqtisadi tədbirlər Şərqi ölkələrində, eləcə də dünya miqyasında inkişaf etmiş feodalizmə kecid üçün şərait yaratdı. Səlcuq imperatorluğu dövründə türk xalqları yenidən öz əvvəlki qüdərətlərini bərpa etmiş, İslam dünyasının və İslam mədəniyyətinin inkişafının yeni mərhələsi olan türklük mərhələsi başlanmışdı.

Əsər 3 hissədən ibarətdir. Bunlardan 1056-1063(h.448-455)- ci illəri əhatə edən 1-ci hissə Sultan Toğrul bəy zamanını, 1063-1072(h.456-465)- ci illəri əhatə edən 2-ci hissə Sultan Alp Arslan zamanını, 1072-1088(h.465-480)- ci illəri əhatə edən 3-cü hissə isə Sultan Məlikşah (1072-1092) dövrünü əhatə edir. [6, 11] Hər bir hissədə də müəllif həmin dövr Azərbaycanda baş verən hadisələrdən qiyamətli məlumatlar çatdırır, eyni zamanda da, Azərbaycan şəhərlərindən Təbrizin, Naxçıvanın, Xoyun, Urmiyanın adlarını çəkərək orada cərəyan edən hadisələrdən ətraflı şəkildə bəhs etmişdir. Xüsusilə də, Sultan Toğrulun Təbriz şəhərində xəlifə əl-Qaim Biəmirillahın qızı Arslan xatunla evlənməsindən və burada onların şərəfinə təşkil edilən möhtəşəm nigah mərasimindən ətraflı şəkildə bəhs etmişdir. Nigahın ertəsi günü Sibt baş verənləri Qarsunni'mənin "Uyunut-təvarix" adlı əsərindən geniş sitatlar gətirərək bildirmişdir. Qeydlərdə bunlar yazılmışdır: "Nigah mərasiminin ertəsi günü mən

(İbnu-l Mahləban<sup>1</sup>) dövlət xəzinəsindən (hazainu'l- mamurə) bütün daş-qasıları, qızılları, geyimləri, digər hədiyyəlik əşyaları, xidmətkarları və s. nə varsa hamisini çıxartdım. Daha sonra Məmlanur-Razi adıyla tanınan Təbriz şəhərinin valisi Əbu Nəsr Məhəmməd b. Vəhsudan sultanın qapısının önündə hazır vəziyyədə dayandı və ondan müəyyən miqdarda pul verməsi qərarlaşdırıldı, o da bu pulun böyük bir qismini verdi və qalan hissəsi üçün də öğlunu girov olaraq qoydu. Daha sonra sultan Toğrul Anadoluya yaxın olan Naxçıvana getdi. Buranın Səlcuqlara tabe olan valisi əbu Duləf b. əs-Sakar əş- Şeybani idi. Sultan həmçinin bu vassal validən və digər vassal Erməni valisindən də müəyyən qərarlaşdırıldığı miqdarda pulu aldı. Sonra sultan müsəlmanlar üçün mühüm bir ərazi olan və islam dininin dayandığı qüvvətli dirəyi rolunu oynayan Xoy şəhərinə getdi". [6, 109]

Əmisi Toğrul bəy Öləndə Alp Arslan 34-35 yaşlarında id. O bir çox muharibələrdə qələbə qazanmış və şöhrət tapmış ordu başçısı id. Xorasan kimi böyük bir ərazini əhatə edən və əhalisi çox olan zəngin torpaqları idarə edirdi.[7, 102] Oğuzların Cənubi Qafqaz və İrandakı mövqelərinin möhkəmləndirilməsi siyasetini davam etdirən Alp Arslan taxt-taca sahib olan kimi Cənubi Qafqaza yürüş etdi. Belə ki, 1064-cü ildə fevral ayından etbarən öz səfərlərinə başlayan sultan ordusuya birlikdə paytaxt Reydən Azərbaycana gəldi. [8, 176] Mira'atuz-zamanda bu hadisə barəsində bunlar qeyd edilmişdir: 1064-cü ilin ramazan (avqust/sentyabr) ayında Səlcuqlu vəziri Nizamulmülkdən Bağdada qalibiyyət məktubu gəldi. Məktubda bunlar yazılmışdı:"sultan Alp Arslan Xəzər ölkəsinə sürətlə hərəkətə keçdi və orada indiyə qədər heç kimin gedib çıxa bilmədiyi ərazilərə girərək böyük bir hissəni fəth etdi, burada təxminən 30 min insan öldürüldü və 50 minə yaxın insan da tutularaq əsr edildi, həmçinin sayı-hesabı bilinməyəcək qədər qənimət əldə edildi. Daha sonra sultan qalib şəkildə oradan ayrılaraq Anadolunun (Rum) ilk şəhəri olan Aniyə gəldi və buranı da mühasirəyə aldı. Ulu Tanrıının icazəsi və istəyi ilə buranın fəthi çox çəkməyəcəkdir." Nizamulmülkün bu məktubundan bir neşə gün sonra sultan Alp Arslanın Anı<sup>2</sup> şəhərini fəth etdiyini yazan məktub(fəthnamə) Bağdada xəlifəyə gəldi. [6, 135] Alp Arslan Anı şəhərinin idərəsini Şəddadilər dövlətinin rəhbəri Əbul Əsvərin oğlu olan Manuçöhrə<sup>3</sup> həvalə etdi. Manuçöhrün anası sonuncu Anı kralı olan II Gaqikin qızı Kata Xatun id. Buna görə də xristian xalq onu çox asan qəbul etdi. Artıq bundan sonra Anı şəhəri Şəddadilərin hakimiyyəti altına keçdi. [9, 195]

1071-ci ilin avqustun 26-da Səlcuq dövləti tarixinin dönüşuruşmalarından biri olan Malazgird döyüşündə Bizans imperiyasını darmadağın etdi və Kiçik Asiyani ələ keçirdi. Sultan Alp Arslanın Məlazgird vuruşmasında (26 avqust 1071-ci il) Bizans imperiyasının hərbi qüvvələrini darmadağın etməsilə türk-islam birliyi Azərbaycanı ələ keçirməyə çalışan Bizans imperiyası və onun müdafiə etdiyi erməni-gürcü feodalları üzərində qəti qələbə çaldı. Bizans imperiyasının Cənubi Qafqazda möhkəmlənmək siyaseti və bu xristian dövlətinə arxalanaraq Azərbaycanın qərb torpaqlarını ələ keçirməyə çalışan erməni və gürcü

<sup>1</sup> Sibt nigah mərasimində xəlifəni təmsil edən İbnu-l Maləban adlı şəxsin sözlərini qeyd etmişdir. Sibt İbnu'l-Cövzi, Mir atu'z-zaman fi tarhi'l -ayan da selçuklular, seçmə, tərcümə və dəyərləndirmə prof.dr.Ali Sevim, Ankara 2011

<sup>2</sup> Ermənistən ərazisində qədim bir şəhər .

<sup>3</sup> 1064-cü ildə Sultan Alp Arslan tərəfindən fəth edilən Anı şəhəri sultana göstərdiyi xidmətlərə görə məhz Şəddadi hakimi Əbu-l Əsvar Şavura verilmişdi. lakin yaşı olduğuna görə oğlu Manuçöhr hakim olmuşdur. Zekai Erdal, Büyük Selçuklular öncesi Kafkaslardakı Beylikler :Şəddadiler, V. Uluslararası Van Gölü Havzası Sempozyumu,İstanbul 2010 [13.45]

feodallarının qəsbkarlıq planları puça çıxdı. Cənubi Qafqazı bütünlükə xristianlığın təsir dairəsinə salmaq planı baş tutmadı. Xristian amili, ümumiyyətlə, Cənubi Qafqazda tənəzzülə uğradı. [10,8] Bu döyüşdən sonra Azərbaycan Səlcuqlara qarşı apardığı mübarizəni dayandırıldı. Nəticədə XI əsrin 70-80-cı illərində Azərbaycanda Səlcuqların hökmranlığı bərqərar oldu. Bu Səlcuqların üçüncü böyük sultani Məlikşahin(1072-1092) hakimiyyəti illərində baş verdi. [11,8]

Azərbaycana ilk yerləşən Səlcuqlu oğuzları *Nəvakiyyə* adı verilən bir qrup olmuşdur. Bunların doğru adının *yavəgiyyə*, bir ehtimala görə "qaçaqlar", başqa bir görüşə görə isə "yivalar" olduğu dilə gətirilmişdir. Bunlar daha çox Azərbaycanın qərbi istiqamətində və otlaq sahələrdə (Qarabağ, Zəngəzur) özlərinə yurdalar qurmuş və Bizans torpaqlarına, əslində xristianlığı qəbul edib *qriqoryan* məzhəbli qədim türklərin ölkəsi Ərməniyyəyə hücumlar etməyə başlamışdılar. [12,8] Cövzi əsərində Navakiyyə turkmənləri haqqında ilkin məlumatı Malazgird döyüşündən sonra 1071-1072-ci il hadisələrində bəhs edərkən verir və burada onlardan "daima hərəkətdə olan" turkmənlər olaraq bəhs edir. [6, 173]

Sultan Alp Arslan dövründə bunların başında Ər Barsqan (hər halda Qaraxanlı *Barsqan* boyundan) adlı bir bəy dururdu. O, Alparslanın kürəkəni idi (bacısı Gövhər xatunun həyat yoldaşı idi). Nəvakiyyə oğuzlarının əsas hissəsi isə Azərbaycanda yerləşərək Səlcuqluların Anadolu fəthində böyük rol oynadılar. Sibt ibn əl Cövzi navakiyyə turkmənlərinin Azərbaycanda yerləşdiyini öz əsərində birbaşa qeyd etmişdir, o belə yazır : "Sultan Məlikşah xalası və Ərisigi (Ər Basqan=Ərbasan)-ət-türkinin həyat yoldaşı olan Gövhər Xatunu öldürdü (mart, aprel 1075), çünki o ordudan ayrılib Anadoluda daima hərəkətdə olan turkmənlərə (turkmənun-nəvakiyyəyə) qoşulmaq üçün Azərbaycana<sup>4</sup> getmişdi. [6, 199].

Əsərdə Azərbaycan tarixi haqqında verilən məlumatlar təkcə bunlarla bitmir, lakin bu məlumatların arasından seçdiyimiz bəzi hissələr bizim üçün olduqca maraqlıdır. Nəticə etibarilə, deyə bilərik ki, Sibt ibn əl-Cövzi Qızogluunun "Mir'atuz-zaman fi-tərixi-l a`yan" əsəri məhz Səlcuq İmperiyası, xüsusilə də Toğrul bəy, Alp Arslan və Məlikşahin hakimiyyəti illərində Azərbaycan tarixinin, ölkəmizdə baş verən hadisələrin, siyasi vəziyyətin və s.öyrənilməsi və tədqiq edilməsi baxımından diqqətə layiqdir. Əsər XI əsr türk dilinin (xüsusilə şəxs adlarının) və türk xalqlarının adət-ənənələrinin (toy və yas mərasimlərinin, saray həyatının) tədqiq edilməsi yönündən də mühümdür. Bütün bunlardan başqa Səlcuq dövlət təşkilatı, dövlətin dini, iqtisadi və mədəni siyaseti, xəlifə-sultan və sultan-vəzir münasibətləri haqqındaki qeydlər və ya bu mövzularla əlaqədar adı çəkilən müxtəlif hadisələrin hər biri həqiqətən də, həmin dövrün tədqiq edilməsi baxımından dəyərlə sənədlərdir. [3, 16]

<sup>4</sup> Əsərdə "Azərbaycan" keliməsi yeganə olaraq burada keçmişdir.

## ƏDƏBIYYAT

1. Pirimova M.A. "Мир'атуз-заман о двух историках", Əlyazmalar xəzinəsində, VIII c. Bakı 1987, 120 səh.
2. Bünyadov Z. "Azərbaycan Atabəyləri dövləti", Bakı 2007
3. Sibt İbn əl-Cövzi "*Mir'atu z zaman fi tarixi əl-a yan*" dəyərləndirmə prof.dr.Ali Sevim, Ankara 1968, 295 səh
4. DMB.İ.A, "Sibt" maddəsi, C.37, Ali Sevim, islamansiklopedisi.info
5. Guo Li, "Early mamluk Syrian historiography al-Yunini's Dhayl Mir'at al-zaman ", I c. Chicago 1997, 241 səh.
6. Sibt İbn əl-Cövzi "*Mir'atu z zaman fi tarixi əl-a yanda Selçuklular*" seçmə, tərcümə, dəyərləndirmə prof.dr.Ali Sevim, Ankara 2011, 297 səh.
7. Faruq Sümrə. Oğuzlar. Trc ed. Ramiz Əsgər, Bakı 1992, 432 səh.
8. Azərbaycan tarixi.VII cilddə, II cild, Bakı, 1998, səh.283-424.
9. Kısakürek Evin Esmen, Kısakürek Arda, Bizimkiler Selçuklular, IX kitab, Anadolu merkezli dünya tarihi 2010, 231 səh.
10. Y.M.Mahmudov, Azərbaycanlılar (etnik-siyasi tarixə ümumi baxış). Bakı 2008, 64 səh.
11. Nağıyev H., Verdiyev H., Azərbaycan tarixi (e.ə IX-e.XII əsrlər) dərs vəsaiti, I hissə, Bakı 2007 s.102
12. Əkbər N.Necəf, Səlcuqlu dövlətləri və atabəyləri tarixi (Oğuzların ortaya çıxmasından XIV əsrə qədər), Bakı 2010, 55 səh.
13. Zekai Erdal, Büyük Selçuklular öncesi Kafkaslardaki Beylikler :Şeddadiler, V. Uslararası Van Gölü Havzası Sempozyumu,İstanbul 2010

**САДЫГОВА КЁНЮЛЬ**

### **«МИРАТУЗ-ЗАМАН ФИ ТАРИХИЛЬ-АЙАН» КАК ИСТОЧНИК РАБОТЫ В ОБЛАСТИ ИЗУЧЕНИЯ ИСТОРИИ АЗЕРБАЙДЖАНА**

Сельджуки оказали большое влияние на развитие всемирной истории и остались глубокий след в этнической, военно-политической и общественно-экономической истории Ближнего и Среднего Востока. Это влияние сказалось и на Азербайджане, сыграло важную роль в общественно-политической, экономической и культурной жизни страны. Произведение Сибт Ибн Аль Джази Гызы оглу «Мир-ат аз-заман фи тарих аль-айан» является ценным источником для исследования истории Сельджукской империи и, в частности, истории Азербайджана в этот период.

SADIGOVA KONUL

**“MIRATUZ-ZAMAN FI TARIXIL-AYAN” AS A SOURCE OF WORK IN THE STUDY OF THE HISTORY OF AZERBAIJAN**

Seljuks had actively influenced to the course of the word history and left a deep impression to the ethnic, military-political and social and economic history of Middle East. It showed traces of itself in Azerbaijan too and played an important role in the philosophical and cultural life of our country. The historical work Mir'atuz-zaman fi tarixi-l a`yan was written by Sibt Ibn 'l-Jovzi fill a gap to the direction of learning the history of Seljuk Empire and gives us necessary opportunities to broad study of that period of Azerbaijan history.

*Rəyçilər: t.e.d. F.Ələkbərli, t.e.d. A.C.İsgəndərov*

*AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstитutunun Elmi Şurasının 02 aprel 2014-cü ül tarixli iclasının qərarı ilə çapa məsləhət görülmüşdür (protokol №4).*